

## PLATON'DA RİYAZİYYAT VƏ POETİKANIN VƏHDƏTİ

Hamlet İsaçanlı

Xəbar verdiyiniz kimi, Tbilisi Ivane Cavariyevi Dövlət Universitetinin (TDU) 100 illik yubileyi münasibətilə Klassik Bizans və Məsləhət Fonqüənştiq İstututunun mayın 28-dən 30-ekər Tbilisidə təşkil etdiyi beynəlxalq konfransda Xəzər Universitetinin təsisçisi, Direktörər və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaçanlı "Platon'da riyaziyyat və poetikanın vəhdəti" mövzusunda ingiliscə mühazirə ilə çıxış etmişdir. Mühazirənin Azərbaycan dilində matəmini təqdim edirik.

### Giriş

Platon felsefenin, demək olar ki, bütün sahelerine torunuş, əzizləndən evvelki filosofların iddiaları füzərində dülşənmüş, kainat, cəmiyyət və fərd haqqında xüsusi nəzəriyyələr yaratmağa çalışmış filosof, yazar və elm adamlıdır. Deyilənə görə, enliklərəkli və ya geniş alınlı olduğuna görə "geniş" (platonic) menası veren Platon laqobını almış bu filosof filosofluq elanın başından, doğrudan da, geniş əhatəlidir. Görkəmli filosof, riyaziyyatçı və məzərifçi A.N. Whitehead'in (1861-1947) geniş yayılmış fikrini yada salıram: "Avropa felsefi enənəsinin en etibarlı təməni səciyyəsi onun Platona həsiyələr/qeydlər silsiləsindən ibarət olmasıdır" (Alfred North Whitehead. *Process and Reality*. N.Y. Free Press, 1979; p. 39). Platon, üstəlik, inanılmaz derecədə nəfis, inca şairənə dila, böyük ifadə və derin təhlil güclüne malik nüstə yazardır. Hələ antik dövrde Platonu "filosofların Homeri" adlandırılar olsunmuşdu (Cicero, *Tusculan müzakirələri/Tusculan Disputations*, I, 79).

Platon (-428/27, -348/47)\* riyazi və poetik dülşəncə sahibi olan böyük qurucu filosof idi. Platon zəka taxılında bir tərəfdən riyazi dülşəncəni ön plana çəkməsi, digər yandan şairənə yazı işləbə və miflik dülşəncəye yer verməsi ilə yadda qalmışdır. Platon qədim dünyamız möğlür, mehsuldar və en uzunömürlü (-387 və 529-cu illər arası, yəni 9 ərədən çox fəaliyyətdə olan) elm və filosof məktəbinin - Akademiyənin təsisçisi və qurucusudur. Akademiyənin ilk dövründə riyaziyyat telimi mühüm sayılır, mühümkündür ki, birinci yerde dururdu. Platon riyaziyyatın tabliğində və inkişafında mühüm rol oynamış, çağdaş riyazılışmış elm modelinin kökündə dayanmışdır.

Platon kainat haqqında fikirlərinə, yaqın ki, Pithagoras və Empedokles'dən, əxlaq nəzəriyyəsində Socrates'dan, riyazi görüşlərinə Pithagoras, Kirenlə

Theodoros və Tarantolu Arxitas'dan, metafizika və dialektikada Heraklitos və Parmenides'dən bəkrəlmışdır. Platon Sokrates'in talebesi olmuş, dialoqlarının baş qəhrəmanı olaraq Sokrates'i seçmiş, əz fikirlərini əksər hallarda Sokrates'in dili ilə ifade etmişdir. G. Sarton, mühümkündür ki, bu sabebdən "Platon əzriyazı taliminin möhtüm hissəsini Sokrates'dan almışdır" fikrine gelmişdir (George Sarton. *Ancient Science Through the Golden Age of Greece*. Dover Publications, 1993; p. 431). Bu fikirin razılaşmaq olmır, Sokrates'in əsas gütü onun əxlaq filosofusundadır. Sokrates'in gencliyində digər filosoflar kimi təbiətşünaslıqla maraqlandığı istisna olunmur. Sokrat təbiət filosofusunu sevməmiş, onu anlaşımda çətinlik çəkmiş və monoviyət məsələlərinə üz tutmuşdu (Platon, "Phaedon"). Sokrates başqaları kimi "Kainatın təbəti", "...Kosmos", adlandırılan şey və göylər fenomenini idarə etdən qanular haqqında mücarred dülşəncələre qapılmağı menasız sayırdı; o, fizik ("fizioloq") filosoflardan deyildi və daha hayatı filosof olmayı doğru sayırdı: "gelin fizioloqlardan/fiziklərdən dəha təvazḍıkar və sofistlərdən dəha namuslu olaq" (box; məsələn: Sarton. *Ancient Sci.*, p. 260-262). Sokrates "filosofu gəylərdən yera endirdi" (Cicero, *Tusculan Disputations*, V, 4, 10). Platon əzü əz dövrünün bütün tanınmış riyaziyyatçıları ilə sıx əlaqədə olmuş, onlarla əməkdaşlıq etmiş, onlardan öyrənmiş, bir sıra hallarda isə onları mifləyyət məsələlərin həllinə yönəltmişdir.

Platon və onun elmin inkişafında rolü hərədə filosoflar cülbəctir və ziddiyyətlidir. Bu yazıda Platonun yaradıcılığınə nəzər salırmış, elmin inkişaf meyillərini, çağdaş elmin əsaslandığı prinsipləri nəzəre almaq və görkəmli elm adamlarının fikirlərini cəlb etməklə Platon'un elm filosofası və ya təbiətşünaslığı riyazılışdırma programı, hamçinin Platon'da riyazi və poetik dülşəncənin qovuşması məsəlesi öyrənilmişdir.

\* "Bizim erədan evvel" ifadəsinin mənfi "-" işarə ilə evez edirik.

## Platon'u tanımlamaları

"Hem de Platonu tanımlamak güçtür, onu başa düşmek deyil" (Bertrand Russell, *The History of Western Philosophy*, Simon & Schuster, 1972; p.105). Bu fikirle yalnız şansız razılaşmak olur. Önlisans, Platon dövründen başlayarak, Aristotel ve Epikuros'culardan tıpkı bu yana gittiklerde şebeke Platonu tanımlayanlar az olmaz (bu baro'da bax, meselen: František Novotný, *The Posthumous Life of Plato*, Martinus Nijhoff, The Hague, 1977). Platonun şəxsiyyəti, felsefi görüşleri (idealizmi, bilik nazariyyəsi, dövlət utopiyası...), Homer'in gücünü qeyd etse de, onu layiqince qiymətləndirməməsi, qeyri-akademik yazı üslubu kimi meseler Platon əleyhinə çoxsaylı yazınlara məvzü olmamışdır. Sovet markist (materialist) felsefesi Platonu ve onun carşısı olduğunu idealizmi amanınca etmədi. Lakin, Platonun dilini gözəl norma ve dialoq edəbi üslubunu bənzərsiz model təsvirlər tarixbəy, sanki, ictimai təsəvvür təşkil etmişler.

Cox böyük elm tarixçisi George Sarton Platon'u keskin tanımlayanlar arasında: "Bu bir paradosdur ki, fərdiyətçiliyi nüfuz edən yazıçı humanizm vərysəsi (böyük humanist) kimi kanoniklaşdırılır" (Sarton, *Ancient Sci.*, p. 418). G. Sarton "Platonun səxta obrazını dağıtmadıq məqsədini" boyan edir (Sarton, *Ancient Sci.*, p. 427). O, Platonun kimliyi haqqında fikir söyleyərkən, onu elm adamları kimi qəbul etmir: "o elm adamı deyildi; o, koamoloq, metafizik və peygamber (görkəmli) idi" (Sarton, *Ancient Sci.*, p. 426). Friedrich Nietzsche, Arnold Toynbee, Karl Popper, Gilles Deleuze və Pierre-Félix Guastier, nominalistler kimi anti-platonçuların siyahısına uzandır.

Platon'un tanınmış tanımlayıcıları elmə ziddiyyatı Platonizmin ölmədiyini və ölməyeceyini yaxşı bilir və bunu



George Sarton

metafiziklər və şairlerin güclü ilə bağlayır: "Elmin insanlıq behəsi və göcləne baxmayışaraq Platonçuluq ölməyib və ölməyəcək; hər zaman öz məsələlərinə təz, birbaşa və universal cavab almaq isteyen sebzəsiz metafiziklər görə (G. Sarton, *bəzədə nominalizmə səhrə olan bəxtləri nəzərdə tutur* - H.İ.) və gerçeklik evvəzine arzuları seçən gairlərin həmigə var olacaqına görə (geliş timid edək) (Sarton, *Ancient Sci.*, p. 404).

## Platon'da riyazi gerçeklik və mistika, bilgi və ruh

Platon ağılla duygunu bir-birinden ayırdı, əmənumunu daha da qabartdı və bunu xüsusiyyətin hesabına etti. Platonca gələcək ideyalar vardır, duygularımızın qəbul etdiklərimiz (gördükklərimiz,...) fərdi vərəqlər isə onların təhrif olunmuş sureti, kılğılıqlarıdır. Görünen şəyərlər yox olacaq, görünməyənlər abadıdır; o cümlədən, bədən müləqəstə, ruh abadıdır. Bir fərd ölməlididir, insanhəq isə ebedidir, var olan fərd deyil, insanlıqdır, insanhəq adlı ideyadır, formadır. Fərdləri anlamaq üçün onlardan böyük olan, onları bir-ləşdirən anlayışa, ideyaya mifraciet etmək lazımdır.

Platon estetik dəyərləri (gözəllik, yaxşılıq,...), hamçinin elm anlayışları (ideyalı), birinci növbəde de riyaziyyəti əsl heqqi varlıq kimi ortaya qoymuş, riyaziyyatçının yanında, ağılın da omən həndəsi fiqur və ədədlərin sabit, deyişməz və maddi olmayan gerçek olduğunu ikiyi təmmin etməkdir. Gündəlik həyatda rast gəlinən maddi həndəsi fiqurlar (dairəvi təkar,...) gerçək varlıq deyiller, onlar əsl riyazi (mifcəred) fiqurların deqiq olmayan suretidir. Həndəsiçilər çəkdikləri fiqurlar heqqində deyil, mütləq kvadrat, mütləq daire və mütləq diametr heqqində dütənlər (Plato, *Republic*, VI, 510 C-E). Çoxluğu temsil edən hər şeyim, hər adın - əmən, daş, çiçək - bir ideyəsi, tak bir ideyəsi var - əmən ideyəsi, daş və ya çiçək ideyəsi. Bu ideya birləşdiricidir. Platon çoxluğun var olmasına təmin edən

birlik ideyəyənən əsas varlıq olaraq təqdim edir. Platon elm üçün mifləmənən olan anlayışları, adalar, terif, nümunələr kimi təməni elm, üzərində elm qurulan fikri, ideyəm vurğuladı.

Pithagorosçulara görə "bütün əlem bittəviyikdə shəhər və adəddir" (Aristotle, *Metaphysics*, A5 985b-986a). Platon Pithagorcu idi. Yanadılığının son dövründə adədlerin hər şeyin kökündə dayanması, həttidə hər şeyin adədlerden ibarət olmaq gərəkli əzümlü göstərmədi (Aristotel "Metaphysics" və bezi digər əsərində Platon'un bu bəxtləri şifahi yolla, yazılış işləti sündürdüyüntü deyir). Platon adədlərə sevgisini "Qanunlar"da ideal şəhərdə əhalinin ayrı 5040, yəni, 1-2-3-4-5-6-7 olmalıdır deyə bildirmişdi. O, 2-dən başlayıb 10-də bitən tam adədləri ideal, temsil adədlər hesab etmişdir. Platonun rəqəmə bağlı qeyib "qeyda-qanunları" vərdi, meselen, qadınlar 20-40, kişilər 25-55 yaş arasında evləndən qanuni sayılır, uşaqları ola bilər, aks halda onlar azaddırlar, amma usaq olmamalıdır.

Platonun həyat və ölməsi də onun sevdiyi ədəd mistikası ilə şəhər olmamışdır: "Bilirsiniz, men eminəm ki, Platonun diqqətli həyat təzsiyində mifqəddərəti yaxşı olmamışdır. Belə ki, o, məhz 81 yaşını təməmlədən sonra öz doğum gittikdən döyüşməni deyişmişdir. Bu sebəbdəndir ki, həmin dövrdə təsdiq olunan Afinada olan Şərqi müdrik məan-

ları onun ölümünden bir adama göre çok dolu ömrü yolu keçdiyince inanmış ve ölümünden sonra onun adına qurbanlar ksemeşler. Çünkü o, 9 defa 9 mülkemmel raqemi (*81 - H.İ.*) qeder yaşamıştır." (Seneca, *Epistles*, 58, 31).

Platon'a göre ruh ölməzdir, bilgi isə ruh ve ya sağda üzülfərtili, gizli mövcud olan, insanda (ruhunda) var olan şeylerin zatrılamasıdır. Bu fikrin nisbetən sade ve maraqlı şəhəri Sokrates'in kölə oğlan ilə çəhəmən təzərində qurulmuşdur ("Platon, Menon"). Sokrates kölə oğlanla stöhət və onanovi sual-cavab yolu ilə kölənin verilmiş kvadratın sahəsindən iki defə böyük sahəsi olan kvadrat qura bilmediğini göstərir; bərabərən dözbucuaqlı üzbucuaqdə hipotomuz təzərində qurulmuş kvadratın sahəsi katet təzərində qurulmuş kvadratın sahəsindən iki defə böyükdür. Platon (Sokrates'a görə) göre insan bilmədiyi sandığı şeyləri əlinde bilir (məsələn, bilmədiyi sandığı riyazi məsələləri həll edir), yəni, insan doğulanda onda bilgi var ve əyrenmə bu bilgimin zatrılamasıdır. Kölə oğlan zatrılayır (*bu, sən ki, əyranmak deyil, zatrılamadır - H.İ.*).

## Təhsildə riyaziyyat. Riyaziyyat təhsili

Platon "həndəse və hesabla məşğul olanlar"ın, riyaziyyatçıların sarbat döyüncə tərzini təsvir etmişdir; onlar bezi riyazi anlayışlara məlum olan kimi baxır, "hesab edirlər ki, özlərinə və digərlərinə aydın olan bu şeyler haqqında hesab etməli deyiller; bundan çıxış edərək və qızılara uyğun olaraq, əməkni reziliqlə nəzərdə tutduqlarına gelib çıxmak istiqamətində hərəkət edirlər" (*Republic*, VI, 510c-e).

Platon Akademiyasının giriş qapısı üzərində "həndəsi olmayan giri bilməz" (və ya "həndəsədən başı çıxmayanlara giriş qadağandır") yazılmışdır (*Diogenes Laertius Lives of Eminent Philosophers, Volume I, Books 1-5. Harvard University Press, 1925*). "Həndəse" riyaziyyatın en mülikim hissəsi sayılırdı və ya riyaziyyatla eyniləşdirilirdi. Platon'a aid edilen digər ifadə: "Təmə həmisi həndəse iş görür" ("Phutarch, Convivial Questions. Həmçinin, bax: Sarton, Ancient Sci., p. 432").

Platon ideal dövlət bacılarının, idarəədanların riyazi biliklərə malik olmasından zərəri sayır. Təhsili hesab əyretməkdan başlamalı, sonra həndəse, daha sonra astronomiya və nəhayət, muziqi dərsləri verilməlidir; elbette, felsefe təlimi yüksək təhsil deməkdir (*Republic*, VII, 522-534). İstedadından asılı olaraq uşaq bir zəmərədən digərinə (aşağı və yuxarı) keçirilə bilər (zəmərələr kastalar deyiller!). Bunu mətaħilim on saat cəmiyyəstdə belə bərabər imkanlar yaratsın-

ratın sahəsindən iki defə böyük sahəsi olan kvadrat qura bilmediğini göstərir; bərabərən dözbucuaqlı üzbucuaqdə hipotomuz təzərində qurulmuş kvadratın sahəsi katet təzərində qurulmuş kvadratın sahəsindən iki defə böyükdür. Platon (Sokrates'a görə) göre insan bilmədiyi sandığı şeyləri əlinde bilir (məsələn, bilmədiyi sandığı riyazi məsələləri həll edir), yəni, insan doğulanda onda bilgi var ve əyrenmə bu bilgimin zatrılamasıdır. Kölə oğlan zatrılayır (*bu, sən ki, əyranmak deyil, zatrılamadır - H.İ.*).

Platon'ın eserleri məntiqin, deduktiv metodum, isbatın güclünü nümayiş etdirmiş, riyaziyyatın maraq oymuş, hamçinin, bir sıra riyazi anlayış və nticələr, riyaziyyatçılar, onların hayatı və öfləni haqqında ilkin qeynaq rolunu oynamışdır. Platon Akademiyasının tarixinə, təzərlərinə baxdıqda, ora, riyaziyyatçıların populyar olduğu, riyazi mühitin səparıcı olduğu, riyazi problemlərin müzakirə olunduğu bir zəka ocağı təsiri bağışlayır (xüsusilə Platon'un sağlığında).

5-ci əsrdə yaşaması və Platon, riyaziyyat və riyaziyyatçılar haqqında qiyməti məlumat və şəhər məməlli, neoplatonist filosof Proklos Euklidi şəhər edarətən yazır: "Platon öz sayı, qeyroti ile əməknilikdə riyaziyyatın və xüsusi halda həndəsenin çox böyük inkişafına sebəb oldu; hər kəs bilir ki, o, öz yazılarını riyazi mühakimələrə doldurur, tamamlayır və felsefi əyrəncilərdə her vaxt ilə riyaziyyata həvəs yaratmağa çalışır" (*Thomas Heath. A History of Greek Mathematics, vol 1, Oxford, Clarendon Press, 1921 p. 170*).

## Platon'ın elmi riyazılışdırma programı

Platon öz "Respublika" kitabında Sokrates'in dili ilə həndəsənin vacibliyindən səhbat açır, ona heç cür bigən qalmış olmaz deyir (heyati nticəsi çox böyük olmasa da) və nəhayət, astronomiyam həndəse məsələsi kimi görəməyin doğruluğunu vurğulayır: "eger biz məvvəzəyə düzgün yanamaq və beleliklə, zəksam təbii qabiliyyətindən gerçik istifadə etmək istəyirik, galin astronomiyam, həndəsə olduğu kimi, məccələ həlli vasitəsilə əyraət, göyəri isə öz başına rahat buraxaq" (*Republic*, 530bc).

Platon mülkərrəd təfakkürün, nəzəriyyəzin vacibliyini mühəmməd etdirməkdə təbiətfinəslığı riyazılışdırma programının həyata keçirilməsində böyük rol oynadı (mənneyə görə Pifagordan sonra). Hərçənd ki, Platon riyazi modeli gerçik həyatdan daha düzgün tədqiqat obyekti olən etməkdə suçlanırdı bilər. Platon müləhədəni, emşəqlən deyil, riyazi modelleri eessə araştırma mövzusu sayırı. O, astronomiyam deyil, riyazi astronomiyamı vacib hesab etdi! Platon'a görə eel astronomiya müləhədə ilə deyil, müləhədə olunanların arzاسında dayanan gözel və mülkemmel ri-

yazı semənnin əyrenilmesi ilə məşğul olmalıdır (hissi təzərlərimizdə görmək, müləhədə etmək kifayat deyil və mülkemmel deyil). Platon'a görə gördüklerimizin arxasında gizlənən gerçəklilik müləhədələrin bizzə verdiyindən xeyli ferqlidir, əməkniliyetle, müləhədə ciddi heç ne vermir. Gerçəklük maddi olmayan riyazi ideyadır və məhz onu, bu riyazi ideyam, ahangı tapmaq lazımdır. Platon öz mübasırları olan Evdokos və Arxitas'ın riyazi isbatlarında fiziki argumentlərdən istifadə etmələrini həndəsənin evini yoxmaq, onun əsaslarını daşıtmadıq kimi şəhər edir və asf, temiz müləhədənin hissi təcrübəye əsaslanmamasını irəli sürtdür ("Phutarch. The Life of Marcellus. In "The Parallel Lives"). Başqa təsdiqədən, Platon çağdaş riyaziyyatın əyrenilmesi və qurulması üçün seciyyəvi olan aksiomlar və onlar təzərində deduktiv yollarla yeni nticələr alıb etmək təsdiqədən deyil. Platon riyaziyyatsız astronomiya əyrenmək istəyənlərə ciddi xəbərdarlıq edir: "Təbəbəl və pis kişilərin ruku qadınlara, astronomiyamı riyaziyyatın əyrenmeye çalışanların ruhu quşlara, felsefedən uzraq dili-

şölenin ruhları yer üzündeki vahşi hayvanlara, en safelerin ruhu balıklara keşecektir (*Platon*, "Timaeus").

Paradoksal olsun budur ki, Platon özü kainata poetik nazarla bakmışdır, onun kainata tabii etdiyi riyazi model eslinde mif seviyyesine gelir ("Republic", "Timaeus"). Ümmüyyest, yunan düşüncesi poetik ve mistik oldular yine malik idi.

Riyaziyyatçı ve elm tarıçısı M. Cline'nin fikrine "alimler Platon'un hissi tarihi beni aşağılamamam, etibardan salmasımı elmin inkişafına pis hizmet sayın Platonu gülneşirlerden qızınlımlılar" (Morrice Kline. *Mathematics and the Search for Knowledge*, 1985; p. 5). Platon'un elm felsefesi barede ferqli düşünmeler sırası da büyükdir, qədim dünyamız elm tarıçısını G. E. R. Lloyd da o uradır: "elm adamı araştırmamasını empirik məlumatların arxasında dayanan miflərən qanunları keş etmeye yənəlməlidir, bunu ismar etmək də o, haqqdır" (G.E.R. Lloyd. *Early Greek Science: Thales to Aristotle*. W.W. Norton & Company, 1970; p. 79).

Platon'un ideyaları tabiatşünaslığın riyazi loqosu kimi de şəhər oluna biler; hiss üzvlərimizin hiss edə bilme-


diyi, lakin tam geyik olan tabiat hadiselerinin riyazi flamlar, riyazi modeller vasitəsi ilə tədqiqi - Platon programının canı budur! Məgər kvant mekanikası tam Platon'un dediyi şəkildə riyazi modelden ibarət deyilmə? R. Feinman "cəsərdicə deyə bilərcən ki kvant mekanikasını heç kim başa düşmür" deyarkən (Ричард Файнман. *Характер физических законов*. Москва, «Наука», 1987, сир. 139; Лекция 6) atomdarlılı hadiselerin fiziki məhiyyətini tam deykə bilmediyimizi və qəbul edilmiş riyazi modelə (xətti operatorlar nəzəriyyəsinə və riyaziyyatın digər miflərən bölmələrinə) əsaslanmaqdən başqa şərə olmadığını xətitlədi. Böyük riyaziyyatçı David Hilbert'in "bizim bu zamanda fizika o derecede çox vacibdir ki, onu fizikdən əhdəsins buraxmaq olmaz" fikri da bu qəbildəndir. Çox şeyləri birbaşa görə bilmirik, onları göstərdikləci təsir vasitəsilə hiss edirik, riyazi model vasitəsilə anlayırıq, araşdırırıq. Digər bir vacib fiziki kamiiyyətin - gravitasiyanın fiziki məhiyyəti, sebəbi nədir? Bilmirik. Anma, gravitasiyanı, I. Newton'un müyyəyun etdiyi iki cəmin bir-birini coşb etməsi dəstər, yani, riyazi qanun vasitəsilə anlayır və hesablayırıq, öngörür, proqnoz edir və nəticə çıxarıırıq.

## Platon'un mifik riyazi kosmosu. Dörd temel element və beş Platon cismi

Tebietşünaslıq dastarı ve ya Tebiet mifologoyası adlandırılabilir "Timaeus/Timaeus" dialoğu Solon'un dili ilə efsənəvi Atlantida barədə söhbətdən başlayır, sonra ideal dövlət quruluşu, ailə, tarbiye və təhsil məsələlərə toxumur, digər yandan isə Kainatın yaranması, hərəkətin və əhdəliyin, o cümlədən tekrarlanan dövri hadiselerin məhiyyəti, insannın meydana çıxmazı, həyat terzi kimi məsələlərdən danışır. Platon siyaset fəlsəfəsinə həsr olunmuş "Respublika" əsərində de Kainat və soma cismi hərəkəti uğurda görüşlərə yer ayırmışdır - allegorik mifik dəmdə "Timaeus". Platon'un kosmoloji və riyazi məsələləri ortaya qoymuşdur, en çox öyrənilen və yox edilsən, cəmi zamanında da en ənənəvi miflərindən biridir. Rəsional və mifik dövləncənin qoşuduğu bu əsərdə Platon, sanki, riyazişmiş Homer və Hesioddur!

"Timaeus" haqqında bir-birinə zidd çox fikir səylənmişdir; neqatif baxışlardan ikisini yada salıram. "...Onun işində, başqa cəvərlər ilə müqayisədə, albottu ki, sadəcə daha çox sahə şəyler var" (B. Russell. *The History...*, p. 143). "Timaeus"un təsiri son zamanlara qədər çox böyük və zəifən iblisəm olmuşdur" (Sarton. *Ancient Sci...*, p. 423). Fəqəli fikirlərə aşağıda yer veriləcək.

Kosmos işləyi od və maddi turpaqdan emsəl gelib, onların arasında məvcud olan (yaranılan) su və hava da koemosun tərkib hissəsidir; onların yuxarıdan aşağıya düzüldüyü məyyən qaydalara, tənasüblərə tabedir. Beləliklə, Kainat Empedokles'in nadələndiyi dörd temal elementindən təşkil olunmuşdur. Kainat merkezində Yer dayanan en mühüməməl fiqur, yəni küre şəklindədir. Platon öz tələbəsi Aristotel' den fəqəli olaraq kainatı tərkib və xassə etibarilə iki fəqəli hissəyə ayırmır; o, sadəcə, soma cismi hərəkətin oddan yaradılmış olduğunu deyir. Gündələr və zaman cəmi varişa yaradılmış, Güneşin yaradılması gece və gündüzün emsəl galması və növbələşməsinə, həmçinin saylara (həsaba) getirib çıxarılmış və son nəticədə fəlsəfənin yaran-




Bertrand Russell

meama sebəb olmamışdır.

Planetlər sferalara berkədilər və bu sferalar öz planetləri ilə cəmi rəngdedir. Sferalar arasındakı məsafə bir eklatadır, hər sferin üzərində bir sircənə səyləşib və o "öz" müsiqisini, öz havasını çalır. Ay en sırtılı, Güneş, Venera və Merkuri cəmi sırtılı fırlımlar (diger planetlər müxtəlif sırtılı, Yerdən uzaq olduğunda dəha yarğın sırtında dövri edilər), amma Venera və Merkuri Güneşin tərsi istiqamətində fırlımlar və bu sebəbdən da ona çatır və onu ökürlər. Bütün soma cismi hərəkəti (onların ruhu var) məntəzəm dairəvi hərəkət edidir. Onların Yerdən olan məsafəsənə görə ya-

xından uzaga düzülüşü belədir: Ay, Güneş, Venera/Afrodita, Merkuri/Hermes, Mars/Ares, Jupiter/Zeva, Saturn/Kronos və ilduzlar sırası ("Republic", VII). Üstəlik, Ayn Yerdən olan məsafəsi 1 olsa (şərti ölçül), onda digər sona cisimlərinin Yerdən əzəslığı uyğun olaraq Güneş-2, Venera-3, Merkuri-4, Mars-8, Jupiter-9, Saturn-12-dir. Bu sona cisimlərinin Yer strafında dövr etmə müddətlərini Platon qəribə rəqəmlərlə ifadə edirdi ("Timaeus").

Pifagorcu bəzişlər təzirində qurulan "Timaeus"ın sonuncu hissəcində - kosmoloji, fiziki, riyazi, bioloji hissəde Platon kainatın esasında duran dörd temel elementin düzgün qabarıq çoxluqlar arasında əlaqə yaratmağa çalışmışdır. Müstəvi haldə düzgün qabarıq üçbucaqlar sonuz saydadır. Fizika-stereometriyada isə yalnız beş düzgün qabarıq çoxluğunuñ məvcud olmasın, səsiz ki, riyaziyyatçı və filosofları heyrete salınlı, bu gözlə həndesi fikrələrin bir mistik rol oynanmasının barədə düşüncələrə yol açmış idi... Beş düzgün çoxluqlar və ya rəqülər cisimlər Platonun şərfinə Platon cisimləri adlanırdı.



Platon cisimləri çox maraqlı xassələrə malikdirlər. Asanca gömək olar ki, onların təpə nöqtəsinin sayı ( $V$ ),

tilləsinin sayı ( $E$ ) və üzərinin sayı ( $F$ ) arasında daqiq münasibət mövcuddur:  $F-E+V=2$ .

Platon burada, sanki, həndesi və atomçu nazariyyəsini iredi stirür. Platon'a görə dörd temel elementin her biri özünəməxsus formaya malik hissəciklərdən təşkil olunub, biz o hissəcikləri çox kiçik oldularını üçün görmürük. Torpaq kublardan təşkil olunub; kub beş düzgün çoxluqlar içində on dayanılı olmalıdır, ale alanda yapışib qalır, her təzə kvadratdır və Yerde asan oturur, kubları rahat yan-yanaya düzəmk, döymək mümkünindir. Su, hava və od hərəkətdidir, müqayisədə alov an hərəkətçil, hava orta hərəkətçil, su onlardan az (anına) hərəkətçildir. Tetraedr-od an itibacaq, iticili (deşir, yandır), oktaedr-hava orta iticili, ikosaedr-su an iticlidir. Od hissəcikləri en kiçik, havanın hissəcikləri orta böyüklükdə, su hissəcikləri on böyüklükdir. Platon 5-ci düzgün çoxluğunu - dodekaedr'ı Təmri seçimi ilə şərhəfləndirir, onu mühüməssəs səyir, göyleri, kainatı təşkil eden hissəciklərin mülkəməlliyyət-səfərəya on yaxın olan dodekaedr' lərden ibarət olduğunu deyir. Üstəlik, Platon bu beş düzgün çoxluqların səthlərinə səyrə maraq göstərir və her bu səthin belli sayıda düzbucaqlı üçbucaqlardan (borabeyanh, yəni, bucaqları  $90^\circ$ ,  $45^\circ$ ,  $45^\circ$  olan üçbucaqlardan və bir kateti hipotenuzun yarısına bərabər olan, yəni, bucaqları  $90^\circ$ ,  $60^\circ$ ,  $30^\circ$  olan üçbucaqlardan) təşkil olunduğunu xüsusi qeyd edir (mesələn, kubun səti 24 düzbucaqlı üçbucaqdan ibarətidir).


Bəsliklə, Platon'un düzbucaqlı üçbucaqları atom kimi dırırlar; Platon və Aristotel antiatomçu idirlər; xüsusi halda, boşluğu, vəkumunu qəbul etmirdilər. Platonun xırda hissəcikləri xütiyi şəkilde və ölçüdə deyil, onlar xüsusi formaya malikdirlər. Kainat və bioloji/fizioloji proçesləri Platon üçbucaqların bioloji/fizioloji xassələri ilə izah edir, davranış tek təbiye ilə bağlı deyil, həm də fizioloji sebəbi ola bilir. Aristotel öz fizikasında efiri Aýfatlı aləmin, dörd temel elementi Aýaltı aləmin təşkiləcisi saymaqla Platonun bir qədər uyğun gələnə də, kainatın quruluşunda düzgün çoxluqlara yer ayırmır.


Platon'un bu seyrçi həndesi modeli tam şydən deyil, onda anlaşılmazlıqlar var. Su, hava və alov - bu üç temel element bir-birinə keçə bilir - ikosaedr, oktaedr və tetraedr'in səthlərini təşkil eden üçbucaqları söküb, xirdalayıb yenidən yığınla, torpaq - kub isə bu cür çevrilə bilmir.

## Platon, Kepler və Heisenberg

17-ci əsrde elmi inqilab eden böyüklerden birinin - Johannes Kepler'in "Mysterium Cosmographicum" (The Cosmographic Mystery) adlı astronomiya kitabının (1596, second edition in 1621) tam adı və albəttə ki, məmənumu beş qabarıq düzgün çoxluğunu (Platonic solids) Əzüldə cətiya edir: *Forerunner of the Cosmological Essays, Which Contains the Secret of the Universe; on the Marvelous Proportion of the Celestial Spheres, and on the True and Particular Causes of the Number, Magnitude, and Periodic Motions of the Heavens; Established by Means of the Five Regular Geometric Solids*. Kepler Kainatın həndəsi manzəsini Platon cisimləri və onların daxilinə və xaricinə çəkilmiş və bir-birindən məsafələri müsiki terminləri ilə ifadə olunan

sferalar vasitəsilə verməyə cəhd etmişdi.





Üstelik, Kainatı xristian teologyası ile uyumlasmıştı: Kainat – Tanrıının surası, Güneş – Ata, ıldızlar sferası – Oğul, onlar arasındaki Fazası – Mülkeddeş Ruhun surası idi. Platon'un davamçıları kimi Kepler Yaradan'ın dünyayı الهندesi model esasında kurduğunu deyirdi.



Johannes Kepler (1610-cu il, naməsum rəssam tərəfindən çəkilmiş şəkil)

Kvant mexanikasının qurucularından biri olan Werner Heisenberg Platon'u yaxşı bilir ve sevirdi. O, öz kvant mexanikası ideyasının təşəkkütlündə Pifagoras'ın və Platon atomizminin ruhunu olduğunu qeyd edirdi. Heisenberg "Timaeus"ı ilk defə

okuyarken, "Platon niye belə absurd şəyler yazıb", deyə düşünmüş, onda bir narahatlılıq qalmamışdı (B. Гейзенберг. Физика и философия. Часть I и целое. Москва, Наука, 1989; cnp. 143-144). Daha sonra Platon'un ideyası ona yol göstermiş, onu ilhamlandırmışdı. Heisenberg'e görə Platon'un materiyam deyil, riyazi qanunu, simmetriyam, riyazi formannı rohunu öncə çəkməsi çağdaş atom fizikası ilə seyloşır (sah. 371-372). Platon'un zarreçikleri olan düzbucaqlı



Werner Heisenberg

üçbucaqların feza boyu yoxdur (iki ölçülükdürler), onlar materiya deyiller. Platonun figurları (və dörd temel element) atomlar deyildi, onları üçbucaqlara symmaq və yeni düzgün cisimlər düzəltmək olurdu. Elementar zarreçiklər da əsasən bir-birinə keçə bilirlər.


Demokrites'la müqayisədə Platon formannı qurucu rohunu daha aydın vurgulayır (B. Гейзенберг. Физика... cnp. 371). Platon dörd taməl elementə qarşı dörd düzgün çoxluşlu qeymaqla yüksək simmetriyanın vacibliyini yada salır. "Çağdaş fizika Demokrites'in fikri aleyhine çıxır, Platon'un və Pifagorçuların tərafındə durur" (sah. 36). Çağdaş fizika, təbii ki, Platon figurları ilə deyil, çevirmə grupları və riyazi tənliklərlə işləyir. Qədim yunan filosofları intellektual-intuitiv, yeni dövr elmi isə analitik, riyazi-təsviri xarakter daşıyır (sah. 386). Riyaziyyat necəsa, bizim təcrübəmizdən doğan formalarla uyğunlaşır. Çağdaş elmin doğruluq kriteriyası təcrlibə ilə uyğunlaşq və nezəriyyənin intellektual gözəlliyidir, təcrlibə ilə uzlaşmayan nezəri gözəllik elmi baxımdan lazımsızdır.

## Platon ve riyaziyyatçılar

Platon Akademiyası riyaziyyatçıların sevdiiyi yer iddi, tanınmış riyaziyyatçıların Akademiyaya gelmesi, ögrenmesi, öğretmesi bunu deyir. Platon riyazi problemleri bilir ve riyaziyyatın vacibiyini tebliğ etti. Platon riyaziyyatçılara ilham ve ideya verir, onlar arasında suallar çoyurdu. Platon'un riyazi biliklerine şubhe ile yanaşan G. Sarton beli onun riyaziyyatçıların yetişmesinde böyük rol oynadığını deyir: "O, riyaziyyat yaratmadı, ama riyaziyyatçıları yaradırdı" (*Sarton, Anc. Sci., p. 436*).

Akademiyamı riyaziyyatçı liderleri arasında Afinalı Teetetos ("?-417" - "-369"; yunanca Teaitetos) ve Knidli Eudoksos ("?-408" - "-355") seçiliirdiler. Teetetos həndesi yolla orta ölçütüz kəmiyyatları tədqiq etmiş, kvadrat köklərdən əmala gələn irrasional (*alogos*) ədədlər və nisbətlər təliminin müəlliflərindən biri sayılır (Euklid'in "Elementlər"ində 10-cu kitab). Belə bir fikir da mövcuddur ki, Platon cisimləri adlandıran düzgün qəbarəq çoxüzlülər nezəriyyəsinə məhz Teetetos tam şəkəl salmışdır. Ənənəye görə düzgün çoxüzlülər haqqında ilk dəfə Teetetos yazmışdır. O, isbat etmişdir ki, yalnız beş düzgün çoxüzlü olabılır (uyğun olaraq 4, 6, 8, 12, 20 bərabər üzlü); kub, düzgün piramida və dodekaedr i Pithagorosçuların, oktaedr və ikosaedr i isə Teetetos'un daxil etdiyi deyilir.

Teetetos, eləcə da Platon özü riyaziyyatçı Kirenli (indiki Libyada) Theodoros'un ("?-465" - "-398") tələbəsi olub (ənənə belə deyir). Theodoros orta ölçütüyagolmaz kəmiyyatları, mələyyən sayıda irrasional kvadrat kökləri, daha dəqiq desək,  $\sqrt{3}$ ,  $\sqrt{5}$ ,  $\sqrt{7}$ ,  $\sqrt{11}$ ,  $\sqrt{13}$ , və  $\sqrt{17}$  köklərini ögrenmiş, Teetetos bu məsələdə ondan qaynaqlanmışdır ( $\sqrt{2}$ -nin irrasionallığı daha evvelki pifagorçular tərəfindən keşf edilmişdi). Theodoros'un bu ölçütüyagolmazlıqları qurmaq üçün Pithagoras teoreminə bənzər həndesi idəyədən istifadə etməsi təbii görünür (katetləri uyğun seçmək); məsələn, bir kateti 1, digər kateti  $\sqrt{2}$  olan düzbucaqlı üçbucağın hipotenuzu  $\sqrt{3}$ -ə bərabərdir. Öz növbəsində, Theodoros Protagoras'un tələbəsi idi.



Platonun "Teetetos" dialoquunda Sokrates Theodoros'a sual verir: həndesini seven timidverici gençler var mı? Theodoros cavabında Teetetos'un adını çəkmmiş (üstəlik, "görsinləşə o da scanın kimი çirkindir" demmiş), Sokrates Teetetos'u da səhbətə, "bilik ne-

dir, o necə alda olur" məsəlesi etrafında müzakirəya calb etmişdi. Sokrates'ın "man da (anam kimi), demek olar ki, mamaçyam, anam qadınlarda uşağı tuturdur, men isə adamlarda fikrin doğuluğunu tuturam/təmin edirəm" məşhur fikrini dediyi bu dialoqda ölçütüyelmez kəmiyyetlər məsəlesine de toxumulur. Həmin dövrde riyaziyyatı zənginləşdirən, ona yeni əsərlər və yeni nüscələr əlavə edən digər riyaziyyatçılar da vərdi; məsələn, Proklos Platon'un müsəsirleri olan bəzi riyaziyyatçıların adını çəkir, onların maraqlı işlər gördüklerini deyir (bax: *Thomas Heath. A History of Greek Mathematics. Volumes 1, 2. Oxford, Clarendon Press, 1921*).

Platonun dostu, onu böyük təhlükədən xilas edən, geniş düşüncəli elm və dövlət adamı (və "ən böyük müsiki nəzəriyyəçisi" - K. Ptolomey) olan Arxitas Pifagorasçı Filolaos'un tələbəsi olmuş, öz növbəsində Eudoksos və digər riyaziyyatçı - astronomları müəllimi sayılır. Arxitas riyazi təhsilin *kvadratium* adı almış dörd tərkib hissəsində səhbet etmişdi: durmuş ədədlərə aid *hexab*, durmuş kəmiyyetlərə aid *hendəsə*, hərəketli kəmiyyetlərə aid *astronomiya* və hərəketli ədədlərə aid *musiqi*. Platon öz filosof yetişdirmə programında bu dörtlüyü ənənə çəkmis, həndəsenin müstəvi və üçdənəlli cismələr hissələrini ayrıca vurgulamış, astronomiyani həndəsenin içində vermişdi (*Republic, VII*).

Eudoksos Akademiyasının (və dövrünün, yəni, dölyarının) ən güclü riyaziyyatçı və astronomu idi; "Elm baxımından Platon dövrü Eudoksos dövrü adlandırılmışdır" (*Sarton, Ancient Sci., p. 442*). Eudoksos Terentum'a (*Magna Graecia*) gedib orada Arxitas'ın tələbəsi olmuş, riyaziyyatın müleyyen inceliklərini (güman olunur ki, həndəsə, ədədlərin təbieti və müsiki nəzəriyyəsinə) onun yanında öyrənmişdi. Afinaya gelib Platondan dərs almışdı. O, imkansız olduğunu görə Afinada deyil, Peiraicos'da qalır və hər gün Akademiyaya gəlmək, Platon'un müəhazirəsinə qulaq asmaq üçün 8-9 km piyada yol qət edirdi. Eudoksos, deyilənə görə, Misirə getmiş, orada riyazi-astronomik biliklərini genişləndirmişdi. Başına cəm olmuş tələbələri ilə birlikdə Platon Akademiyasına qoşulmuş, Platon onun şərəfinə məclis düzəltmişdi (*Sarton, Ancient Sci., p. 442*). (-3)-ci esrin birinci yarısında yaşaması Aratos adlı şair Eudoksos'un "Fainomena" adlı astronomiya kitabından istifade etməklə cəmi "Fainomena" adlı poemə yazmış, həmin poeməni sonralar böyük astronom Hipparkos şərh və tənqid etmişdi.

Ölçütüyagolmazlıq və ya Ölçülməzlik, yəni, bəzi uzunluqların və əmələyinətə, kəmiyyatların rasionallıq ədəd olmaması meydana çıxdıqdan sonra yunislarda ədəd anlayışı böhrana girmişi. Onlar ədəd deyəndə

Ölçülmeli mümkün olan tam ve koar, yani rasional ededleri başa dıştırdılar. İrrasional ededlerin tebliğini anlamamaq, onlar üzerinde hesab elmi yaratımaq o dövr üçün çok etkin ve ya qeyri-mümkin idi. Platon'un hanesacı elan etdiyi Tanrı hesabçılığı etmirdi... Neticədə yunan riyaziyyatçıları eded ve ededlərin nisbatına həndəsi yanaşmadan istifadə etdilər. Rasional olmayan ededi müsayyən xəttin uzunluğu kimi şəh etmek olurdu (mesələn,  $\sqrt{2}$  hər iki kateti birə beraber olan düzbucaqlı təğbucağın hipotenuzunun uzunluğudur). Ölçüyəlməz kəmiyyətlərin nisbetlerini (mesələn, a:b ve c:d) nece müqayisə etməli? Onlar müxtəlif təbiətli, müxtəlif ölçülü kəmiyyətlər olan sahə və uzunluq ortaya çıxır və bu halda a:b = c:d yaza bilmirdilər. Evdokos bu nisbetlər nəzəriyyəsini inkişaf etdirmişdi. Euklid öz "Elementlər"inin 5-ci kitabında Evdokos'un nəzəriyyəsini sistəmleştirmiştir.

Proklos'a görə Platon və Teetetus'un müzakirə etdikleri və sonralar "İlahi nisbet" və ya "qızıl nisbet" adlandırılacaq riyazi ideya Evdokos tərefindən tam daşıqlaşdırılmışdır (kimin ne və ne qeder etdiyi tam bilimmir). A və B nöqtələri arasında (onları birədiren düz xətt üzərində) onları "on güzəl nisbətdə" bölgən C nöqtəsinə müsayyən etmək lazımdır.



AC uzunluğu  $x$ , CB uzunluğu  $b$  olsun; bu halda AB-nin uzunluğu  $x+b$  olur. Bu nisbeta verilen tarife görə  $x:b = (x+b):x$ . Buradan  $x$  məchulunum müsbət qiyməti tapılır:  $x = b(1+\sqrt{5})/2$ . "Ən güzəl nisbet" isə  $x:b$ , yəni  $(1+\sqrt{5})/2$ -ə barəhədir. Platonun "ən güzəl" nisbeti sonralar (Renaissance sonrası Avropada) "qızıl

nisbet" və ya "qızıl orta" adını aldı, güzelliyin sırrı ki mi şöhret tapdı, riyaziyyatdan çox inceşəndə işlənildi.

Evdokos aksiomalar üzərində riyaziyyat qurulması ideyasının benisi və ya bənilərindən biri sayılır. O, kanonik həndəsi fiqurların sahə və hacmlərinin hesablanması üzrə mühüm nəticələr almışdır. Bugünkü dillə desək, Evdokos sonsuz proseslərin limiti anlayışına golib çıxmış, cüriyətli sərhəddi olan həndəsi fiqurların sahələrini və hacmlərini hesablamaya çalışmışdır. Arximedes bu cür hesablamaları əsaslanırmış üçün tətbiq etdiyi principin Evdokos'a məxsus olduğunu bildirir; bu gün həmin princip Arximedes aksiomu adı ilə tanınır (istenilen a edədi verildikdə, ondan bəylik müsbət tam n ədədi tapmaq olur:  $a < n$ ). Bu təsli təmamlama və ya bitirme metodu adını almışdır. Çağdaş riyaziyyat dilində sahə və hacmlərin bu yolla hesablanması müsayyən integral hesablaması deməkdir. Evdokos təqvimin təkmilləşdirilməsi içinde də yenilik etmiş, ayların sayı ilə günlərin sayımı və onları Güneş ili ilə uyğunlaşdırmaq məsəlesi ilə bağlı çalışmışdı (A. Pannekoek. *A History of Astronomy, Ruskin House, London, səh. 119-ruscada); Babiller kimi Ay təqvimini işlədən yunanlar onu Güneş ili ilə uyğunlaşdırmağa məcbur idilər.*

Evdokos'un əsərləri itmişdir, bu əsərlər haqqında məlumat Aristotel, Euklid, Arximed, Hipparkos və digər müləlliflərin yazılarında qalmışdır. Aşağıdakı birinci kitab yunan riyaziyyat dövrü haqqında dolğun məlumat verir, ikinci isə bir səra xüsusi problemləri vurgulayır:


\* Thomas Heath. *A History of Greek Mathematics. Volumes 1, 2*. Oxford, Clarendon Press, 1921.

\* D. H. Fowler. *The Mathematics of Plato's Academy: A New Reconstruction*. Oxford, Clarendon Press, 1999.

## Platon və astronom - riyaziyyatçılar

Kilikiyah Simplios'un (6-ci əsr) Peripatetik Sosigenes'ə (2-ci əsr), Socigenes'in riyaziyyat tarixçisi Eudemos of Rhodes'ə ("4"-ci əsr, Aristotelin tolləbəsi və docto) əsaslanaraq verdikləri məlumatə görə Platon astronomlar qarşısında planetlərin mümkənüzüm dairevi hərəkətini, elease de zaman-zaman sanki dövri olaraq geriye hərəkətini izah edən həndəsi model qurmaq məsəlesi qoymuşdu (*Sarton. Anc. Sci..p. 449*). Bu qəribə fenomeni, yəni geriye dönlüş və ya uyğun göruntümü, izah etmek, "fenomeni xilas etmək" lazım idi. Başqa sözə desək, Platon astronomiyənə riyazi modelini yaratmaq məsəlesi qoymuşdu. Sarton Platon'un belə məsələ qoyduğuna şübhə edir (*Sarton. Ancient Sci..p. 449*).

Planətin öz yolunda 8-e bənzər bir trayektoriya – "hippopede", yəni "at yolu" cızbı yenidən öz mühəndizm dairəvi yoluma davam etmə hərəkəti manejdə atları 8-e bənzər hərəket etdirmək adından adalmışdır.



"Planətin geriye hərəkəti" gözle görünüşünün illüziya olabilecəyini, görünüşün həm deyil, ağlım sülzgə-

cinden keçmeyin zaruriliyini deyir (*Republic*, VII, 529). İş burasundadır ki (Heliosentrik sisteme göre), Yer Güneş etrafında dövr ederken daha az süreli dövr eden xarici planetler ölüb keçir ve öz növbesinde daha böyük süreli dövr eden daxili planetler Yeri ölüb keşirler. Bu ölüb-keşme Yerden baxanda planetin ulduzlar arasında bazen geriye hareket etdiyi təsvirini yaratır.

Evdokos fenomeni xilas edə bilən həll təklif etdi. Evdokos'un modeli beş məslüm planetin hər biri üçün mərkəzi Yer kürəsi, fırıldama oxları fərqli olan müxtəlif şərtləri dörd sferanın müntazəm hərəkəti üzrə qurulmuşdu. Bu modelde Güneş və Ayın hərəketi hər biri üç sfera ilə izah olunurdu (onlarda geriye hərəkət olmadığı üçün artıq sferaya ehtiyac yoxdu). Evdokos hər planet ortasında bir deyil, çox sferanın olmasına, hər bir sferanın müntazəm hərəkətinə baxmayaraq onların cəminin (yani birgə hərəkətinin) müleyyan qeyri-müntazəm hərəkət ("geriye hərəkət") yaradması üçün düşünmüştədi. Bir sfera da tərpənməz sayılan ulduzlar üçün ayrılmışdı. Beləliklə, sama cismələrinin hərəkətini 27 sfera ilə izah edirdi. Bu "Homosentrik sferalar nezariyyəsi" planetlərin hərəkəti haqqında ilk riyazi model idi; homosentrik sferaların mezzunu və sayı uğrunda çalışmalar astronomiada müühüm yer tutdu.

Kuzikos'lu Kalippos (? "-370" - ? "-300") hem Platon Akademiyasında, hem Aristotel Liseum'unda oxumuşdu. O, Evdokos'un kainat riyazi modelini

daha saliqəli etmək üçün konsentrik sferaların sayını 34-ə çıxarmışdı. Kalippos'un en yadda qalan keşfi fəsillerin uzunluğunu yaxşı doğrqlıq hesablamasıdır. Aristotel Evdokos'un (və Kalippos'un) nezariyyəsinə əsaslanaraq öz 56 sferək kosmos modelini fiziki gerçeklik kimi irali stümüşdü (izahedici model kimi deyil). Aristotelin modeli da bəzi suallara cavab verə bilmirdi. Məsələn, Venera və Marsın perlaqhq dərəcəsi niyə zaman-zaman çox dəyişir?

"Aristotel'a görə Platon Yer kürəsinin öz oxu etrafında firlandığını inanırdı"; Theophrastos'a görə "Platon yaşı vaxtlarında Yer Kainatın mərkəzi yeriini verdiyinə peşman olmuşdu, onun buna haqqı yoxdu" Sarton bu məlumatı da tekzib etmeye çalışır - Platon'un öz yazılarına ziddir deyər (Sarton, *Ancient Sci.*, p. 451), halbuki, Aristotel Platon'un bir sıra görüşləri şifahi söyleyib qələmə almadığını qeyd etmişdi.

Akademiyaya galib Platonun tələbəsi olanlar arasında Pontlu (indiki Zonguldak yaxınlığı) Heraklides (?-390, ?-310) da vardı. Heraklides Yer kürəsinin öz oxu etrafında bir gün (24 saat) arzında dövr etdiyini irali stümüş, həmçinin kainatın/kosmosun sonuz olduğunu söyləmiş və bu fikirlərə öz müflasılardan (və bir çox sonrakı dövr fikir adamlarından) fərqlənmişdir. (-4)-cü əsrde yaşamış Magna Graecia'lı iki Pifagorçumun - Hiketas və Efkantos'un da Yer kürəsinin öz oxu etrafında fırıldanması fikrində olduğunu deyir.

## Platon və poeziya

Ritm və ahəng üzərində qurulan, cəbərlenən və məskən və zaman boyu ölürlü bilən şeir nəsrdən xeyli əvvəl yaranmışdır. İlk yunan filosofları əsərlərini şeirle yazar, təbiətin mistik, poetik və fəlsəfi təsvirini şeirle verirdilər (Heraklites'in yazı dili nearle olsa da, ruhən poetik və simasalı idi). Platon da ənənəyində eşq şeirləri yazmış (nümunələri qəlib) və müsiqi ilə məşğul olmuş, lakin, Sokrates'la yaxından görüşüb onun tələbəsi olduqdan sonra şeir və müsiqidən el çəkmmiş, fəlsəfe və riyaziyyata böyük maraq onu öz qoyununa almışdı.

Platon'un dialoqları Eksil'la (-525, -456) başlanan yunan dram-səhnə sənətinin və Herodotos'la (-484, -426) ciddi sıçrayış edən yunan nəsriñin fəlsəfi-poeтик davamı olmaqla qədim yunan bedii nəsriñin on perlaq nümunələri sırasındadır. Aristotel'e görə Platonun dili nearla poeziya arasındadır (*Diogenes Laertios. Platon* - 37). Platonun əsərləri gözəl ifadeli dili ilə, metaforalarla, miflərlə, yunan şairleri, dramaturqları və filosoflarınından maraqlı alıntılarla zəngindir, hissələri da, zakani da qidalandırmaq qidirətindədir. Şübhə və vurgunluq, mif və rasionallıq, riyaziyy-

yat və poetika onlarda yan-yanadır. "Sokrates'in sənəti", "Kriton" və "Fedon", "Ziyafat" və "Fedros", "Protagoras" və "Ion" tek klassik fəlsəfənin deyil, dildən ədəbiyyatının şah əsərləri sırasına da xildir. Platonun fəlsəfəsi və elmi görüşlərini təqid edənlər belə onun yazar cəzibəsini etiraf etmişlər, məsələn, "Platon şair və metafizik idi, Qızıl Çağ'ın nəşr dilini, ədəbi vasitəni, demək olar ki, inanılmaz zərfiyyələrə çox gəzel istifadə edən bir sənətkar idi" (Sarton, *Ancient Sci.*, p. 426).

Platon'un fəlsəfəsi tek müdrikliyə sevgi ilə kifayətlənmir, elmi-bədii rəng alır. Platon'un əsərlərində gözəllik ağlın gözü ilə, ağlın parlıtı, ağlın sezgisi ilə keşf olunur. Platon fikirdə filosof, ifadədə şair idi. Platon'un şair və filosofsağı sarbest və obrəzə yazı tarzı ilə Aristotelin çox yığcam elmi yazı üslubu bir-birindən çox fərqlənir. "Şair olma deyil, ola bilənləri qəleme alır" - Aristotel bu sözlerle (*Poetika*, 51, A36-B10) poeziyanın güclünlü, onun fəlsəfəye yaxınlığını qeyd edirdi. Platon isə mahz şairin ola bilənləri, arzu və fantaziyalarını yazmasının, təqlidçiliyini mənəviyyat baxımdan təhlükəli sayırdı.

Platon'un işlediyi elmi-felsefi dialoq metodu bir edebi model kimi felsefi-psixoloji ve elmi eserlerde qədim dövrdən başlayaraq (Plutarch, Cicero) təqdim və tətbiq edilmişdir. Galileo Galilei və onun iki əsas elmi eseri - "Dialogue Concerning the Two Chief World Systems" (1632) və "The Discourses and Mathematical Demonstrations Relating to Two New Sciences" (1638) Platonsayağı dialoqla, hər iki üç şəxsin söhbəti şəklində yazılmışdır. Kimyanın atalarından biri sayılan Richard Boyle 1661-ci ildə Londonda nəşr olunan "The Sceptical Chymist: or Chymico-Physical Doubts & Paradoxes" (Şübhələndən kimyager: kimyəvi-fizik şübhələr və paradoxlar) kitabını eassən beş elm adamı arasında söhbət şəklində yazmışdır. Kvant maxamikaşının yaradıcılardan biri olan Werner Heisenberg'in felsefi düşüncələrlə dolu avtobiografik "Hissə və tam" əsərini Carl Friedrich von Weizsäcker və Platon tipli kitab - yeni dövrün ona məlum olan yegane Platonsayağı dialoq adlandırmışdır (Heisenberg, p. 365).

"Respublika"nın son kitabında poeziya və onun ideal dövlətdə tutmali olduğu yer haqqında Platonun fikirleri xüsusi yer tutur. "Gorgias" və digər dialoqlarda da benzer fikirlər rast gelmir. Platon'un ideal şəhərində poeziya, dram və incəsənət yer ayrılsa da, onların xiləsi seçilmesi çox vacib idi. Platon'a görə şair həqiqəti təhrif edir, uydurmaçıdır, ağlı kütlödiren hissələr yaradır, nəşə və ya ağrı verir, ciddi düşüməye mane olur. Şəhət imitasiyadır, oyundur, baş qatır, hissələr və davranışları təsir edir, özünsüz coğrafiyadır. Yoldan çıxara bilir, buna görə də təhlükəlidir... Tanrılar və qəhrəmanları zəif və qılınclı göstərir, maneviyyəti pozan, ölümdən qorxu hissi yaradan əsərlər qadağan olunmalıdır. Bu baxımdan hamim, bütün şairləri, o cümlədən Homeri tətbiq etmək, senzuradan keçirmek və ya qadağan etmək lazımlı galır; uşağın tarbiyəsini pozan, onda qorxu hissi yaradan və ya onu sentimental edən hər şey yaramazdır, hər şeydə əlçinli gözəzmək lazımdır. Hərçənd ki, Platon Homer'in gücündə yaxşı bilir, ondan alıntılar edir, onun yunan mədəniyyətində böyük rələmə yaxşı dərk edirdi; "insanlara rəhbərlik etmək, onları tarbiya etmək istəyən kəs bu şairi diqqətlə öyrənməli və öz həyatını ona uyğun qurmalıdır" (606E-607). Ümumiyyətə, "az-çoq sevədli insan üçün poeziyanı bilmək, anlamaq çox vacibdir" (Platon, "Protagoras").

Homer "Hellas'ın müellimi" adıalsa da, "Homer mürzasını dövlətimizə buraxsaq, qanun və loqos əvvəzində həzz və ozab meydan alar" (Republic, 7). Aristokratları aşağılayan əsərləri oxumaq və ya tamaşaya qoymaq olmaz. Ciddi (elmlı, felsefi, patriotik) şeirlər, Tanrı və qəhrəmanları vəsf edən əsərlər möqbalıdır. Başqa sözü deşək, sonst ideal dövlətin

ideologiyasına xidmet etməlidir. Yaradıcı insan öz işinə, mövzusuna vurulmasına, mütbəəs olmasa gözel şəxət meydana çıxara bilməz, "şair yüngül, qanadlı və müqəddəs varlıdır; o, ilhamlanmamış, haldan çıxmamış, ağlım itirməmiş yarada bilməz" (Ion, 534 AB). Felsefe - müdriklik, poeziya - delilik ("dəhşət şair", "dəli könlük" - H.I.), əlçinliq qaynağı ola bilir. Fikir namına yazan filosof adına layiqdir, ancaq yazmaq xatirinə, sonst xatirinə yazan şairdir (Phaedrus, 278 B-E). Bu məsələdə Platon istedadım, çalışqanlıq, təlim və təhsilin rələmə qıymətləndirmir.

Platonun ideal dövlət ideologiyasını poeziya əleyhinə yönəldən daha bir qüvvə, məmkünədir ki, poeziyanın populyarlığı, onun felsefəyə rəqib olmasıdır. Şair dincə də rəqib ola bilir (şair sevgini dindən üstün tuta bilir). Quran'da deyilan "şair yalançıdır" fikri və ictimaiyyətə, şairləri tanqid edən ifadələr bu qəbildəndir. "Biz ona şair öyrətmədik və bu ona həç yaraşmaz da. Ona vəhbi olunan ancaq öyüd-nəsihət və açıq-əşkar Qurandır ki..." (36:69). "Şairlərə gelinçə, onlara yalnız azığınlar uyar!" (26:224). "Məger gərəmdərsənmi ki, onlar hər vadide sərgərdən gəzib dolaşırlar?" (26:225). "Ve onlar etmədikləri şəyələr deyirlər [Onların dediklərinin eksəriyyəti yalandır]" (26:226). "Ancaq iman gətirib yaxşı işlər gören, Allahın çox zikr edən və zülüm uğradıqdan sonra intiqamını alanlardan başqa!" (26:227).

Platon və poeziya mövzusu haqqında çox yazılmışdır. Aşağıdakı ədəbiyyat bu sahədə böyük ola bilər:

- Gerald F. Else. Plato and Aristotle on Poetry. Chapell Hill and London, 1986.
- Penelope Murray, ed., Plato on Poetry. Cambridge, 1996.
- Plato and the Poets. Editors: Pierre Desڑée and Fritz-Gregor Herrmann. Brill, 2011.
- G. Ferrari. "Plato and Poetry" in G. Kennedy, ed., The Cambridge History of Literary Criticism, vol 1, Cambridge, 1989.
- Walter G. Leszki. Plato's attitude to poetry and the fine arts, and the origins of aesthetics, 2006.

<https://journals.openedition.org/etudesplatoniciennes/997>

Heisenberg əlində poetiklik və felsefənin xüsusi rol oynadığını irali sürür, elmi mövzuda, hadisədə dərin sərr, mifənmə, anlaşılmazlıq olmasını poeziya və felsefe ilə qarşılaşdırır. Platonu tez-tez yada salırdı: "Max.... kifayət qədər poetik deyildi (ona görə onu çox öyrənməmişəm və mane təsir etməyib) - o menədə ki, Platon şübhəsiz şair idi" (B. Feisenberg. *Fizika...* cnp. 380).